

Fikrət Əmirovun yubileyi ilə bağlı tədbirlər planı hazırlanır

2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun 100 yaşı tamam olur.

Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Mədəniyyət Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, görkəmli bəstəkarın yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan,

milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırılmışdır. Bu yubileyin UNESCO-nun 2022–2023-cü illər üzrə



görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.

Məlumat üçün bildirik ki, TÜRKSÖY-un baş katibi

Düsen Kaseinov bildirib ki, 2022-ci il TÜRKSÖY-a üzv ölkələrdə “Fikrət Əmirov ili” elan edilib. İl ərzində təşkilatın üzv ölkələrində Fikrət Əmirovla bağlı bir sıra tədbirlər keçiriləcək.

Artıq Özbəkistanda bu yubiley silsilə tədbirlərlə qeyd olunur. Özbəkistandakı tədbirlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə keçirilir. İl ərzində “Fikrət Əmirov – Azərbaycan musiqi sənətinin parlaq siması, dünya musiqisində simfonik muğam janrının yaradıcısı” adlı beynəlxalq konfransın, Azərbaycan musiqiçiləri və Özbəkistan Milli Simfonik Orkestrinin iştirakı ilə dahi bəstəkarın əsərlərindən ibarət dostluq konsertinin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, mərkəzin könüllüləri tərəfindən “Vikipedia” elektron ensiklopediyasında Fikrət Əmirov haqqında özbək dilində bölmə hazırlanaraq istifadəyə verilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”